



Xeyalə Zərrabqızı

(əvvəli ötən sayımızda)

Ən doğma adamımla qarşıram sanki o danişanda... Coxdan təriyiram mən o nur topası qadını... "Anamın saatları"ndan doğmalaşmışıq... Heç oxuma-yazması olmasa da, birə hərəf tanımasa belə bu Ana dünyanın ən böyük adamıdır... Müəllimi dövlət, dediyi sözü fərman bilən qacayırdı Ana... Kimliyi olmayan körpə bir yavruya qol-qanad gərib, ərsəye getirən... İmdat Avşar düşüncədə bir övlad yetişdirən Ana... Dünyaya xeyirxahlıq, yaxşılıq toxumu səpən saxavatlı bir Ana... Özünü yavrularına fəda edən, onları qaranlıq dünyadan işığa çıxarmaq üçün ömrünü körpüyə çevirən Ana... Ciyərparəsinin yaşıdlarından seçilməsinə qıymayan, şəhadətnaməsini ala bilməsi üçün dünyannın ən məsəm "rüşvət"ini müəllimə yollayan safləblı Ana... "Anam ağızbağız doldurduğu bir çinik lobyanı torbaya boşaltdı, şələldə kürəyimə: "Di, yüyür!" - dedi. - "Bunu müəlliminə ver, şəhadətnaməni al, gəl!". Lobya torbası kürəyimdə elə qaçırdım ki, elə bil, uçurdum... Sanki topuqlarım kürəyimə dəyirdi... Qaçırdım, amma bir tərəddüd vardi içimde. Qiymət cədvəlimdə dərslərin qarşısında "əla" yazılımışdı. Görəsen, şəhadətnamədə də elə yazılıcaqdımı?"

Müəllifin dili o qədər aydın, rəvan, təhkiyəsi o qədər axıcı və görümlüdür ki, təsvir etdiyi hadisələr sanki kino lenti kimi oxucunun gözlerində canlanır.

"Kafa kağıdı" sıradan bir hekayə deyil, İmdat Avşarın kimliyidir, əslində... Yaradılığından bir tek bu eseri oxumaqla İmdat bəyi şəxsiyyət kimi dərk edə bilir adam... Hekayədə ədib hem obraz baxımdan özünü yaradır, hem də eserin problematikasına söykənerək həttə insanın öz-özüne etiraf edə bilmədiklərini, bütövlükde xataxterinin hə yanını aça bilir.

İnsanlar kimi sanki əsərlərin də, obrazların də taleləri arasında doğmaliq, bağlılıq olur. "Kafa kağıdı"ni oxuduqca nədənsə qeyri-ixtiyari İmdat Avşarın "İtmış bahar nərgizi" hekayəsi beynimdə canlandı. "Kafa kağıdı"ndakı körpənin "İtmış baharın nərgizi"ndəki çiçəkə bir mühəm bağlılığını və bütün bunların yazarın ağırlı uşaqlıq xatırələri ilə asosiasiyası olduğunu düşünüyəm.

Balaca yavru "kafa kağıdı"-nı, balaca nərgiz fidanı ise "bahar"ını itirib. Hər ikisi itkiidi... İtirməyin yaşıtdığı ağridi... İtkinin açıldığı və heç bir mələhəmə sağalmayacaq dərin izdi, qaysaq tutmayan duyğuları...

Yaratdığı obrazın müəllifin öz daxili dünyasının bir parçası, prototipi, ruporu olduğunu İmdat Avşar edən iradədir,

düşünsək, İmdat bəy hələ çocoqluğundan daxilindəki özgürlük və ruhani azadlığa meyil, bağımsızlıq düşüncəsi ilə hamidən seçilib, təkcə kimliyinin olmasına yox...

"İtmış bahar nərgizi"ndə çiçəyin doğuluşunun təsviri "Kafa kağıdı"nda məktəblinin uşaqlıq çağının yaxından səslesir. Nənəmə: "Madəm ki, yer üzüne çıxanda o qədər rəngli, gözəl oluruq, o halda biz çiçəklər niye bu q-

misilsiz zəhmətdir, həyata inad mənəvi direnişdir...

Ondan kimliyinin axtarışını tələb edən həyatın keşməkəşində başını itirən körpə İmdat... Anasını "Div anası"ndan qorumaq üçün özünü siper edən və səsi kimi xisləti də eybəcər dövlət qadının susdurduğu kimliksiz körpə... köməksiz körpə...

- "Ey, sən! Sən ne isteyirsin?

Anamın "Div anası"nın qarşısında susduğunu, söz deyə bilmədiyini görüb sinəmi irəli

"Qəribe bir kəder bürümüşü məni, dürməyimi dişləyirdim, di gəl, dişlədiyimi udam-mirdim. Anam dayandı, bir rayona tərəf baxdı, bir də kənd tərəfə... Kəndə yaxınlaşmışdır. Çaresiz anamın gücü təselliye çatırdı: Ağlama, quzum, ağlama... Atan gələr, "kafa kağıdı"ni da alar, ləklə ayaqqabilar da..."

Dişlədiyi dürməyi ağızında böyüyən, bir loxma çörəyi boğazında qəhərə çevrilən, əlinde kimliyi, ayağında ləklə ayaqqabısı olmasa da İmdatın

pəncərədən görünən bir bucaqdır. İmdat bəyin qələmində "Güneş" və "ışiq" obrazları, günəşin şəfəqləri, gündoğumu ilə bağlı metaforlar onun içindəki ziyadan və bir insan olaraq düşüncəsindəki aydınlıqdan xəber verir. "Kafa kağıdı"nda Güneşi "Aydınlıq atlısı" adlandırır İmdat Avşar. Sadəcə "aydınlıq" yox, həm də atlanaq aydınlıq, qanadlanan aydınlıq...

Qanad demişkən, İmdat bəyin obrazlar qalereyasında "qayçının qanadları", "dəftərin qanadları" kimi detallar diqqətimi çəkdi ki, bu da heç şübhəsiz, yazarın özgürlik düşüncəsi ilə birbaşa bağlıdır. Adıdən adı bir kağız parçasında – dəftərdə, və ya bir dəmir parçasında – qayçida qanad gərə bilək üçün elə qanadlı düşünməyi bacarmaq və dünaya qanadlı baxmaq gərəkir.

Nədənsə mənə elə galır ki, qanadlı yazmağı, görməyi, düşünməyi, bacarmaq üçün gərək adəmin özünü də qanadları olsun... İmdat Avşar kim...

Bəli, İmdat Avşar qanadları olan Adamdır... Bir qanadında üçüncü Azərbaycan, bir qanadında isə şanlı Türk hilalı olan bu böyük insan hər iki qanadının altına siğdırıldığı böyük Ədəbiyyatı türk dünyası və türk dühəsi üçün döyünen qoca ürəyində birləşdirir. Ürəyin var olsun, Böyük Adamlı

İmdat Avşar adı ədəbiyyat üçün çox şey deməkdir. Ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmasayı, heç birə setir yazmasayı belə sadəcə tərcümə işinə sərf etdiyi nəhayetsiz eməyi və ölçüyəgəlməz xidmətləri ilə İmdat Avşar imzası hər iki xalqın ədəbiyyatında – söz mülkündə öz dəyərini mütləq alacaqdı...

Ədəbiyyatımızın fədakar dostu, əziz İmdat bəy uşaqtan böyüyəcən bizim hamımızdan ötrü Dəyərdi... Sözü də... Özü də... Bu gün də belədir, sabah da belə olacaq...

Müsahibələrindən birində doğulduğu günün qeyri-dəqiqiliyi ilə bağlı məqamı açıqlayan İmdat bəyin həmin kövək səhbətin oxuyunda elə yazarın "Anamın saatları", "Kafa kağıdı" hekayəsi qədər ağridim. Amma sonra elə İmdat bəyin qələmindən düşüncəmə sirayət edən işqla, nikbin baxdim yaşananlara... Zamanın nə önemi?!

Önəmli olan doğulmaqdır! Önəmli olan ömrə sərmək yox, ömrü İmdat Avşar kimi dəyərləndirə bilməkdi... Önəmli olan yaşamaqdır, yaşamağı bacarmaqdır... Önəmli olan var olmaqdır... Varlığına təsdiq edə bilməkdi... kimliyin, təqvimin, vaxtin mahiyyəti isə bu boyda Varoluşun qarşısında bir heçdir... sadəcə rəqəm və ya kağız parçası...

Söyüyle, qələmiyle, düşüncəsiyle bütün bu nəsnələrin fövqündə dayanan İmdat Avşar şəxsiyyəti artıq ədəbiyyat adına, Sənət adına, Böyük Söz adına fədakarlığın, dostluğun, qardaşlığın, bağlılığın kimliyinə, brendinə əvrilib...

Vaxtin nə önəmi?! Taleyinə meydan oxuyan, qədərinə qalib gələ bilən kəs Vaxtdan uca Adamdır... İmdat Avşar kim...

Vaxtdan uca Adam...



rənli zindanda gözləyirik?" - deyirəm.

Əslində, bu hekayədə "nərgiz" azadlığın, özgürlüğün işartisi olmaqla bərabər həm də qaranlığa və soyuğa üzəndir. "Buzu eridən bir eşq ateşi var biz nərgizlərde... Bir qıçılcımla bədənimizə eşq

verdim:

- Mənim "kafa kağıdı"m yoxdu!

"Div anası" barit kimi partladı:

- Sən sus, kirpil

Acıdan keçməyən şərqilər eksik olduğu kimi acılardan keçib durulmayan insan da

köksüne siğmayan böyük ürəyi vardı... Bu Tanrıının en böyük lütfü id ki, onu balaca İmdatın ərməğan etmişdi. Ve İmdat o ürəyin işığına bürünüb bütün qaranlıqlara, zülmətlərə meydan oxuyacaq, bir zaman anasına bağırın, ona həqaretlə "sus, kirpil" deyə susdurur

İmdat Avşar adı ədəbiyyat üçün çox şey deməkdir. Ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmasayı, heç birə setir yazmayı, belə sadəcə tərcümə işinə sərf etdiyi nəhayətsiz eməyi və ölçüyəgəlməz xidmətləri ilə İmdat Avşar imzası hər iki xalqın ədəbiyyatında – söz mülkündə öz dəyərini mütləq alacaqdı... Ədəbiyyatımızın fədakar dostu, əziz İmdat bəy uşaqtan böyüyəcən bizim hamımızdan ötrü Dəyərdi... Sözü də... Özü də... Bu gün də belədir, sabah da belə olacaq...

ateşi düşüncə bu qaranlığı ya-ra-yara çıxarıq gün üzüne" deyir nərgiz.

İmdat Avşar öz içindəki bağımsızlıq eşqini məqamı geldikcə təbiət hadisələrinin üzərinə köçürür və bu dətal olduqca uğurlu alınır. "Bu qaranlıq pərdəsini yırtmaq istəyirəm. Torpağı, üstümüzdəki buz qatlarını dəlib başımı gündeşə uzatmaq..." Bu, sadəcə bir nərgiz fidanının nə olursa olsun, bütün əzablara göğüs gərmək, günəşini görmək çirpinqilər deyil, bu İmdatin içindəki məndir, daxilindəki hayırısdır, ilahi səsdir, balaca, savunmasız bir körpəni İmdat Avşar edən iradədir,

yarımcı kimidir... Ən böyük "Doğuluş" insanların mənəvi ağırların bətnindən qopduğu, öz içindəki əzablardan keçib durulduğu andır...

Zaman bütün acıların məl-həmidir... Zaman keçdikcə şahmat taxtasının üstündə mat olan fiqurlar..., qoparılmamaq, tapdanmamaq üçün köklərini nənəsinin kökünə saran, ona six – six sarılan nərgiz fiqurları, işıqsız evlərdə "bir nənə, bir ana, dörd oğlan, üç qız" oynaya-oynaya qaranlığın səsini batırın, zülmətlərə meydan oxuyan körpələr yolu na qoyur ədalət tərəzisi əyilən dünyadan ölə – mızanını, zaman çarxını...

"div anaları"nın zəhər saçan dilini əbədiyyən lələ edəcəkdi. Əzablara sine gərək böyüyən, çocoqlar daha böyük adam olur. Bu, həyatın yazılmamış qanunudur...

İndi bütün dünya susub, İmdat danışır... İlahi ədaletin tecəllisi ilə budur. Bu, aşağılanmayı ilə balaca ürəyinə siğışdırman, mayesi saflıqdan və halalliqdan yoğrulan körpənin Tanrıya inamı və səbrinin mükafatıdır.

Yazdıqları da başdan-başa İmdat bəyin özüdür, ürəyin səsini kağızın yaddaşına həpan eksişir.

Yaratdığı hər bir obraz ise müəllifin dünyaya baxdığı